

MƏCMU GƏLİR HAQQINDA HESABAT

30.09.2018

(min manatla)

Mənfəət və zərər maddələri	İlin əvvəlindən hesabat tarixinədək, hesabat tarixi də daxil olmaqla
1	2
1. Faiz və gəlirlərin bu qəbildən olan növləri, cəmi	26 879
a) Kreditlər üzrə faizlər, cəmi	25 527
a7) Nəqliyyat, cəmi	24 149
a7.3) Hava nəqliyyatı fəaliyyəti	24 149
a9) Ticarət sahəsinə kredit, cəmi	190
a9.5) Digərləri	190
a10) Digər qeyri-istehsal və xidmət sahələri	88
a13) Şəxsi, ailəvi və sair məqsədlər üçün fiziki şəxslərə kreditlər, cəmi	1 100
a13.1) Yaşayış sahəsinin alınmasına	458
a13.5) Kredit kartları	107
a13.6) Digər	536
j) faizli nostro hesablar üzrə	12
k) digər faiz gəliri növləri	1 340
2. Faizlər və onlara bağlı xərclər, cəmi	10 624
a) depozitlər üzrə faizlər, cəmi	9 032
a3) fiziki şəxslərin müddətli depozitləri	8 952
a4) hüquqi şəxslərin müddətli depozitləri	80
b) AMB-nin kreditləri	284
e) beynəlxalq maliyyə institutlarından alınan borclar daxil olmaqla digər maliyyə institutlarının kreditləri	129
f) bankların depozitləri	6
g) digər maliyyə institutlarının depozitləri	1 172
3. Xalis faiz gəliri (zərəri)	16 255
4. Qeyri-faiz gəlirləri, cəmi	16 094
a) hesabların aparılması üzrə xidmətlərdən komisyon gəliri	10 036
b) məzənnə dəyişməsi daxil olmaqla, valyuta əməliyyatlarından xalis gəlir (itki), cəmi	5 329
b1) xarici valyuta ticarəti üzrə gəlirlər (itkilər)	5 642
b2) xarici valyutada olan aktiv və passivlərin yenidən qiymətləndirilməsi üzrə gəlirlər (itkilər)	-
c) digər xidmət növlərindən komisyon gəliri	702
g) digər qeyri-faiz gəlir növləri	27
5. Qeyri-faiz xərcləri, cəmi	22 933
a) əmək haqqı və digər kompensasiya növləri, cəmi	3 539
a1) əmək haqqı	2 795
a2) mükafatlar	95
a4) sosial təminat xərcləri	649
b) bank fəaliyyətində istifadə olunan əsas vəsaitlərlə bağlı xərclər, cəmi	3 400
b1) icarə haqları	2 105
b2) köhnəlmə (amortizasiya)	533
b3) əsas vəsaitlərin saxlanması üçün maddi-texniki təminat xərcləri	377
b4) əsas vəsaitlərlə bağlı sair xərclər	385
c) göstərilmiş xidmətlər üzrə haqq və komissiya xərcləri	2 625
d) digər qeyri-faiz xərclərinin sair növləri	13 370
6. Əməliyyat mənfəəti (zərəri)	9 416
7. Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar (xərclər), cəmi	-
a) kredit və depozit itkiləri üzrə ehtiyat ayırmalar	-
d) digər aktivlər üzrə ehtiyat ayırmalar	-
e) balansdankənar aktivlər üzrə ehtiyat ayırmalar	983
8. Vergilər və bank fəaliyyəti ilə bağlı gözlənilməz xərclər ödənilənədək mənfəət (zərər)	28 585
10. Vergilər ödənilənədək mənfəət (zərər)	28 585
11. Mənfəətdən vergilər	404
12. Xalis mənfəət (zərər)	28 180